

## QARABAĞ FLORASINDA YAYILMIŞ BƏZİ ENDEM OT BİTKİLƏRİ

Aynur Ərəbzadə, Yusif Zeynalov\*, Nilufər Hüseynova

AMEA-nın Mərkəzi Nəbatat Bağı

Qafqazın bitki aləmi müstəsna zənginliyi və endemizmi ilə həmişə seçilmiştir. Lakin uzun illər ərzində ekoloji amillərin, xüsusiilə də antropogen amillərin təsiri nəticəsində Qafqazın bitki aləmi çox dəyişmişdir. Hazırda bir çox qiymətli bitkilərin məhv olub itmək təhlükəsi vardır. Bu baxımdan tədqiqat işi aktual olub, əsas məqsədi Qarabağ florasında yayılmış endemik bitkilərin introduksiyası, *ex situ* şəraitində öyrənilməsi, kolleksiyasının yaradılması, qorunub saxlanılması, çoxalması və reintroduksiyası olmuşdur.

Azərbaycan florasında rast gəlinən endemlərdən 32 növ Qarabağ florasında yayılmışdır. Müəyyən olunmuş növlərin əksər hissəsi həm endem, həm də nadir bitkilərdir. Bu növlərə *Peucedanum pauciradiatum*, *Alcea sachschanica*, *Iris camillae*, *Anemone kuznetzowii*, *Tulipa karabachensis*, *Tulipa schmidti* və s. daxildir. Tədqiqat işinin nəticələrinə əsasən müəyyən edilmişdir ki, Qarabağ florasında yayılmış ot bitkiləri içərisində ən çox növ *Fabaceae* Lindl. (7 növ) və *Asteraceae* Dumort. (3 növ) fəsilələrinə daxildir (cədvəl 1).

Cədv

### Azərbaycanın Qarabağ florasında yayılmış endem ot bitkiləri

Növ	Növlərin adı	Növ	Növlərin adı
1.	<i>Peucedanum pauciradiatum</i> Tamamsch.	17.	<i>Trifolium zardabii</i> Chalilov.
2.	<i>Psephellus karabaghensis</i> Sosn.in Grossh.	18.	<i>Iris lineolata</i> Trautv.
3.	<i>Nectaroscordum tripedale</i> Trautv.	19.	<i>Iris camillae</i> Grossh.
4.	<i>Scorzonera pulchra</i> Lomark.	20.	<i>Nepeta noraschenica</i> A.Grossh.
5.	<i>Tragopogon karjaginii</i> Kuth.	21.	<i>Papaver scelkownikowii</i> N.Busch.
6.	<i>Erysimum strictisiliquum</i> N.Busch.	22.	<i>Acantholimon tenuiflorum</i> Boiss.
7.	<i>Neurotropis szowitsiana</i> Boiss.	23.	<i>Festuca karabaghensis</i> Musajev.
8.	<i>Campanula karabaghensis</i> Mikhew.	24.	<i>Poa meyeri</i> Trin ex. Roshev.
9.	<i>Amoria bobrovii</i> Roskov.	25.	<i>Anemone kuznetzowii</i> Woronow.
10.	<i>Astragalus karabaghensis</i> Bunge.	26.	<i>Ficaria Lebedowii</i> A.Grossh.
11.	<i>Astragalus schuchaensis</i> A.Grossh.	27.	<i>Alchimilla amicta</i> Juz.
12.	<i>Astragalus rzaevii</i> Grossh.	28.	<i>Galium kiapazi</i> Kem.
13.	<i>Astragalus zangelanus</i> Grossh.	29.	<i>Euphrasia kurdica</i> Kem.
14.	<i>Astragalus kirpicznikovii</i> A.Grossh.	30.	<i>Euphrasia nisami</i> Kem.
15.	<i>Onobrychis schuschaensis</i> Agaeva.	31.	<i>Tulipa karabachensis</i> Grossh.
16.	<i>Alcea sachschanica</i> Iljin.	32.	<i>Tulipa schmidti</i> Fomin.

Öyrənilən endem növlər müxtəlif ekoloji, xüsusiilə antropogen amillərin təsirinə məruz qaldığından, sayı kəskin azalmış, nadir və nəslə kəsilməkdə olan növ kimi "Qırmızı kitab" a daxil edilmişdir. Bunu nəzərə alaraq, həmin sahələrdə mütəmadi monitoringlər aparılmalıdır, mövcud bitkilərin mühafizəsi gücləndirilməli, populyasiyalar nəzarətə götürülməlidir. Müəyyən olunmuş növlərin əksər hissəsi AMEA Mərkəzi Nəbatat Bağıının təcrübə sahəsinə introduksiya olunmuş və kolleksiyası yaradılmışdır. Onlar üzərində fenoloji müşahidələr aparılmış və məlumat olmuşdur ki, bu növlər Abşeron şəraitində normal vegetasiya müdafiətini keçirmiş və introduksiya perspektivliyi yüksək olmuşdur. Bu baxımdan tədqiq olunan endem növlərin Abşeronda *ex situ* şəraitində çoxaldılması və reintroduksiyası nəzərdə tutulmuşdur. Bütün bunlar Qarabağ florasında yayılmış endem ot bitkilərinin populyasiyasının genişlənməsinə və bərpasına şərait yarada bilər.